

## Tenderə (və ya satınalma müsabiqəsinə) dəvət

Azərbaycan Respublikası Təhsil Nazirliyi (Bakı şəhəri, Xətai prospekti, 49) dövlət ümumtəhsil müəssisələrində çalışan təhsilverənlərin əlavə təhsili üzrə təlimlərin satın alınmasına dair açıq tender prosedurunda (müsabiqədə) iştirak etməyə dəvət edir.

Lotlar	İş və xidmətlərin adı	Müdəvimlərin sayı	Təlimin həcmi (akademik saat ilə)
LOT 1	"Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası" üzrə ixtisasartırma təlimi	2 000	36
LOT 2	Ümumi orta və tam orta təhsil səviyyələrində Azərbaycan dili müəllimləri üçün "Yazı işinin təşkili metodikası" üzrə ixtisasartırma təlimi	2 000	36
LOT 3	İbtidai təhsil səviyyəsində "Şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi metodikası" üzrə ixtisasartırma təlimi	2 500	36
LOT 4	İbtidai təhsil səviyyəsində "Sınıfın idarəedilməsi" üzrə ixtisasartırma təlimi	2 000	24
LOT 5	İbtidai təhsil səviyyəsində "İnkluziv təhsilin təşkili metodikası" üzrə ixtisasartırma təlimi	500	36

**1. Azərbaycan Respublikası Təhsil Nazirliyindən hüquqi, maliyyə və ya təşkilati asılılığı olmayan ali təhsil müəssisələri və əlavə təhsil müəssisələri** dövlət mənsubiyyətindən asılı olmayaraq (**BMT-nin Təhlükəsizlik Şurasının embarqo qoyduğu ölkələr və Ermənistan Respublikasından savayı**) satınalma prosedurunda iddiaçı kimi iştirak edə bilərlər.

**2. Tenderdə təlimlərin keçirilməsi sahəsində peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlılığı, satınalma müqaviləsi bağlamaq səlahiyyəti, ödəmə qabiliyyətli, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olan, müflis elan olunmayan, ödənişə yönəlmiş girovu olmayan, əmlakı üzərində həbs qoyulmayan, vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəlikləri olmayan, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmayan, peşə fəaliyyəti ilə məşğul olması məhkəmə qaydasında qadağan edilməyən iddiaçılar** iştirak edə bilərlər.

3. Tender "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilir. Tenderin prosedur qaydaları, təkliflərin təqdim edilməsi və qiymətləndirilmə meyarları əsas şərtlər toplusunda öz əksini tapır.

4. Tender iştirakçısı "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanunu, əsas şərtlər toplusunun məzmunu, o cümlədən iştirakçılar üçün təlimatlar, tender sənədlərinin formaları, müqavilə şərtləri, texniki xüsusiyyətlər və s. ilə tanış olmalıdır. İddiaçının bu sənədlər və tender təklifi haqqında tam təsəvvürü, məlumatı olmaması və əsas şərtlər toplusunun tələblərinə uyğun gəlməyən təklif verməsi onun tender təklifinin kənarlaşdırılması ilə nəticələnmə bilər. Tenderdə iddiaçı statusu almaq istəyənlər elan dərc olunduğu gündən **30 avqust 2018-ci il** tarixə kimi aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
- son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- vergi və sair icbari ödənişlərə dair borclarının olub-olmaması haqqında vergi orqanları tərəfindən verilmiş arayış və vergi orqanlarına təqdim edilmiş hesabatın surəti (sənədlərin təqdim edildiyi tarixə);
- sosial ödəniş öhdəliklərinin icrası vəziyyəti ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna verilmiş hesabatlar və həmin qurumun arayışı;
- dövlət qeydiyyatı haqqında şəhadətnamənin notariat qaydasında cari ildə təsdiq edilmiş surəti;
- hüquqi şəxslərin nizamnaməsinin notariat qaydasında cari ildə təsdiq edilmiş surəti;
- hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının notariat qaydasında cari ildə təsdiq edilmiş surəti;
- təlimlərin keçirilməsi sahəsində peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsinin olması barədə məlumat.

Göstərilən sənədlər düzgün tərtib olunub vaxtında təqdim edildiyi təqdirdə satınalan təşkilat tenderdə iştirak etmək istəyən malgöndərəni (podratçını) iddiaçı kimi qeydə alır.

5. Tenderdə iştirak haqqı hər bir lot üzrə **200 manatdır**.

**İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir:**

Bakı şəhəri, Az 1008, Xətai prospekti, 49, Azərbaycan Respublikası Təhsil Nazirliyi, VÖEN 1500046011, DXA, VÖEN: 1401555071, kod 210005, müxbir hesab AZ41NABZ01360100000000003944, S.W.I.F.T.-CTREAZ22, hesab № AZ30CTRE00000000000002168501 Fond 7 Bütçə gəlirlərinin təsnifatı 142340 Sair Daxilolmalar.

İştirakçıların iddiaçı statusu almaq üçün satınalan təşkilata ödədikləri iştirak haqqı heç bir halda geri qaytarılmır.

6. İddiaçılar Əsas Şərtlər Toplusunda qeyd olunan bütün lotlar və ya istədiyi lot üzrə iştirak edə bilər və iddiaçı kimi yalnız bir təklif verə bilər.

7. Hər bir lot üzrə azı üç təklif təqdim olunduqda tender proseduru baş tutmuş hesab edilir. Üçdən az təklif daxil olan lot üzrə tender proseduru baş tutmamış elan edilir, satınalan təşkilat həmin lot üzrə tenderin davamından imtina edir və təqdim olunan tender təklifləri açılmadan geri qaytarılır.

8. Tender təklifi keyfiyyət və maliyyə (qiymət) təkliflərindən ibarətdir. Keyfiyyət və maliyyə (qiymət) təklifləri hər bir lot üzrə ayrı-ayrı zərflərdə və eyni tarixdə təqdim olunmalıdır. Keyfiyyət təklifi üzərində satınalan təşkilatın və iddiaçının adı, ünvanı, lotun nömrəsi qeyd olunmuş bir ədəd "əsl" və bir ədəd "surəti" ayrı-ayrı bağlı, imzalanmış və möhürlənmiş zərflərdə (qutularda) təqdim olunmalıdır. Təlimlərin həyata keçirilməsi üçün təklif olunan

ümumi yanaşmanın təsviri, iş planı, təlimin proqramı və metodiki vəsait, təlimçilərin tərcümeyi-halları (CV-ləri) keyfiyyət təklifinin tərkib hissəsi kimi təqdim olunmalıdır.

İddiaçı iştirak etdiyi hər bir lot üzrə maliyyə təklifini, təklifin təqdimat vərəqəsini, təklifin dəyərinin 1 (bir) %-i həcmində olan bank təminatını “Dövlət satınalmaları haqqında” Qanunun və Əsas şərtlər toplusunun tələblərinə uyğun hazırlayaraq bir ədəd “əsl” və bir ədəd “surəti” ayrı-ayrı zərflərdə olmaqla ümumi bir zərfdə təqdim edir. Hər bir zərf üzərində satınalan təşkilatın və iddiaçının adı, ünvanı, lotun nömrəsi qeyd olunmaqla iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir.

**9.** İddiaçılar tender təklifini (zərflər açıldığı gündən sonra 60 bank günü qüvvədə olmalıdır) və tender təklifinin qiymətinin 1 (bir) %-i həcmində bank təminatını (qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır) **07 sentyabr 2018-ci il, saat 18.00-dək** tender komissiyasına təqdim etməlidirlər. Keyfiyyət və maliyyə (qiymət) təklifləri olan bağlamaların (zərflərin) açılışı **10 sentyabr 2018-ci il, saat 15.00-da** Təhsil Nazirliyində keçirilir (iddiaçıların nümayəndələri tender iclasında iştirak edə bilirlər).

**10.** Satınalan təşkilat tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin “Əsas şərtlər toplusu”nda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli xidmətlər (işlər və mallar) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni xidmətlərin təklif edilən qiymətinin 20 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq edir.

**11.** Bütün tender sənədləri Azərbaycan dilində tərtib olunmalıdır.

İşin icrasının başlanması tarixi – satınalma müqaviləsi imzalandığı gündən,

İşin yerinə yetirilməsi vaxtı – Müqavilənin icra müddəti 25 dekabr 2018-ci il tarixinə qədərdir.

Təkliflərin tutduğu yer onların keyfiyyət və maliyyə ballarının cəminə uyğun olaraq və IV bölmədə verilmiş xüsusi çəkilərdən istifadə etməklə, müəyyən ediləcəkdir. Keyfiyyət və maliyyə ballarının ən yüksək cəminə nail olan iddiaçı tenderin qalibi olur.

Əlavə məlumat üçün bu ünvana müraciət etmək olar:

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı şəhəri, Xətai prospekti 49, Təhsil Muzeyi, I mərtəbə, 137-ci otaq, tender üzrə əlaqələndirici şəxs - Gülüstən Cəfərova.

Əlaqə telefonları: 599-11-55 (daxili 5296)

e-mail: [g.ceferova@edu.gov.az](mailto:g.ceferova@edu.gov.az)

**Tender komissiyası**